

Qori Müəllimlər Seminarıyasının ilk azərbaycanlı məzunu

Zaqafqaziya Müəllimlər Seminarıyasının Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi qırx il ərzində 250-dən artıq esl xalq müəllimi hazırlamışdır. Firudun bay Köçəri, Rəşid bay Əfəndiyev, Səfərəli bay Vəlibeyov, Əliş bay Tahirov, Mahmud bay Mahmudbeyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov, Hənefi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bay Acalov, Teymur bay Bayramalibeyov, Süleyman Sani Axundov, Bədel bay Bedəlbəyli, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəməri, Müsəyib İlyasov, Əhməd Seyidov ve başqlarını müəllimlik peşəsinin vurğunu olmuş, xalqını təhsil nuru ilə işləşdirmələr, məarif, mədəniyyət və inşəsət carçıları kimi çoxşaxəli fəaliyyət göstərmişlər. Bu insanların her biri tarixi şəxsiyyət, böyük sənətkar və ustad seviyyəsində qalmışdır.

Seminariyanın mezunları içerisinde Səfərəli bay Vəlibeyovun xidmətləri xüsusi vurgulanmalıdır. O, Zaqafqaziya (Qori) Müəllimlər Seminarıyasını bitirən ilk üç azərbaycanlıdır biri olmuş, ömrünün on sekiz ilini pedagoji işə səfər etmişdir. Bu müddət ərzində Səfərəli bay onurla istedadlı gənc yerdənmişdir ki, bu gənclər elm, məarif, edəbiyyat və inşəsət carçıları kimi çoxşaxəli fəaliyyət göstərmişlər. Bu insanların her biri tarixi şəxsiyyət, böyük sənətkar və ustad seviyyəsində qalmışdır.


Seminariyanın mezunları içerisinde Səfərəli bay Vəlibeyovun xidmətləri xüsusi vurgulanmalıdır. O, Zaqafqaziya (Qori) Müəllimlər Seminarıyasını bitirən ilk üç azərbaycanlıdır biri olmuş, ömrünün on sekiz ilini pedagoji işə səfər etmişdir. Bu müddət ərzində Səfərəli bay onurla istedadlı gənc yerdənmişdir ki, bu gənclər elm, məarif, edəbiyyat və inşəsət carçıları kimi çoxşaxəli fəaliyyət göstərmişlər. Bu insanların her biri tarixi şəxsiyyət, böyük sənətkar və ustad seviyyəsində qalmışdır.

Səfərəli bay Şeyx Həsan oğlu Vəlibeyov 1861-ci ilde Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, ərəb və fars dillerine mükəmməl yiyələnmişdir. 1875-ci ilde Şuşa dördənifli şəhər məktəbine daxil olmuş və 1879-cu ilde oranı bitirmişdir. Həmin ilde S. Vəlibeyovun heyatında eləmdər bir hadisə baş vermişdir. Zaqafqaziya (Qori) Müəllimlər Seminarıyasının nezdində açılmış Azərbaycan şöbəsinə telebe toplamaq məqsədilə Şuşaya gelen Alek-

sey Osipoviç Çernyayevski gənc Səfərəli ilə səhəbət aparmış, hazırlıqlı olduğunu görüb onu seminarıyanın ikinci sinfinə qəbul etmişdir.

1879-1893-cü illerde seminarıyanın Azərbaycan şöbəsini A. Çernyayevski idarə edirdi. O, qabaqcıl fikirlə, öz işini seven müəllim kadrların hazırlanmasına xüsusi emək sarf etmişdir. Teləbələrə tarix və coğrafyadan dərs deyirdi. Müəllim çatışmazlığına görə A. Çernyayevski S. Vəlibeyovu öz yerine hazırlayırdı. Səfərəli bay həle teləbə iken müəllimi Çernyayevskiye yaxından kömək göstərir, onun "Vətən dili" (İ hissə) kitabının hazırlanmasına xüsusi kömək edirdi.

1881-ci ilde seminarıyanı bitirən S. Vəlibeyov müəllim kimi burada işləyəcək olub, ilk pedagoji fəaliyyətinə Qori Müəllimlər Seminarıyasında başlayıb. 1883-cü ilde Şuşada Ana dili məktəbi açıb. Ömrünün texnolon 20 ilini pedagoji işe sorf edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov ibtidai təhsilini ondan alıbtar.



Səfərəli bay Vəlibeyov

Görkəmlı maarif xadimi, pedagoq Səfərəli bay Vəlibeyov 1861-ci ilde Şuşada anadan olub. İlk pedagoji fəaliyyətinə Qori Müəllimlər Seminarıyasında başlayıb. 1883-cü ilde Şuşada Ana dili məktəbi açıb. Ömrünün texnolon 20 ilini pedagoji işe sorf edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov ibtidai təhsilini ondan alıbtar.

fiyə kitabları və görkəmlı adamların tərcüməyi-halına dair məlumat veren "Xəzineyi-ex-bar" adlı ensiklopedik seviyyəli əsəri uzun illər Azərbaycanda uşaqların en çox sevdikləri kitablar daxil olmaq üçün hazırlanırdı. Şuşa və etraf kənd məktəberində dərs deyən müəllimləri toplayar, onları sövüt əsullarla dərəmək metodikası ilə tanış edirdi. Bu necib işinə görə o, hətta Qafqaz dairesi po-poçetli tərəfindən mükafatlandırılardı.

S. Vəlibeyovun seminariya daxilindən gələn keskin məfkürə mübarizəsindən də fəallıq göstərirdi. XIX əsrin 90-ci illerində Qafqaz təhsil orqanlarının ittiqacı başçıları Azərbaycan və gürçü dillerini seminarıyanın tədris programından çıxarmağa cəhd etdikləri zaman A. Çernyayevski, Ə. Axundzadə və N. Lomouri ilə birlikdə o da bu mürtezə siyasetə qarşı çıxmışdır. Onun seminarıyadan çıxarılmışının bir sebəbi de bu məsələde prinsipiyal mövqeyindən onların derin təhlilini vermİŞdir.

Səfərəli bay müasirleri arasında tekece yaxşı müəllim kimi tanınmışdır. O, hem de görkəmləri maarif xadimi, ustad metodist, bəarcıq tərcüməçi və hərtərəlli biliyyə malik alım kimi şöhrətlenmişdir. Onun "Vətən dili" (İ hissə, A. Çernyayevski ilə birlikdə) dərsliyi, rus dilindən tətbiqi tərcümələr, "Qüdreti-Xuda", "Üsuli-cədid", tarix, edəbiyyat, coğra-

nariyasının Azərbaycan şöbəsinin müdürü, tanınmış maarif-pedagoq Firudun bay Kötəri ilə beraber Krima, İsmayıllı bayın yaşadığı Baxçasaraya getmiş, onuna təməsda olmuş və bu görüş onda böyük təssürat yaratmışdır. Bu barədə Firudun bay Kötəri yazmışdır: "1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

Orada olarken İsmayıllı bay Zinciri medresəsinin müdürü mərhum Əlihaci Həbibulla efenidi və Baxçasarayın digər tanınmış şəxsləri ilə onları tanış etmiş, yeni əsulda təsis etdiyi məktəbi göstərmüş və təlimdə mahir olan S. Vəlibeyov təcrübəli müəllimlərin hüzurunda gözel bir dərs nümunəsi göstərmişdi.

A. Çernyayevski ilə S. Vəlibeyovun təcrübəsindən sonralar Azərbaycanın bir çox qabaqcıl pedagoqları da istifadə etmişlər. Qaragayın (Füzuli rayonu) qəzası Qaragabazar kənd məktəbinin müəllimləri A. Tahirov coşkılı təcrübəsinə esaslanaraq, 1887-ci ilde "Samouçitel tatarskoqo yazika illi rukovodstvo" adlı bir dərslik tərtib etmişdi. Kitabda sade-

asan dilde yazılmış və real heyatdan alınmış materiallar daxil edilmişdi. Lakin həmin dərslək çap olunmamış qalmışdı. Yeri qalmışkan onu da elave edak ki, A. Çernyayevski ilə S. Vəlibeyovun Azərbaycan dərsliyinə tərtibi təcrübəsindən Şimali Azərbaycanda olduğunu kimi, Cənubi Azərbaycanda da geniş istifade olunmuşdu. 1894-cü ilde Təbrizde Mirzə Həsən Rüşdiyyə Təbrizi (1850-1944) tərəfindən eyni adda "Vətən dili" dərsliyi nəşr olunmuşdu.

S. Vəlibeyov 1896-ci ilde Bakıya köçmüştə, burada iki il müəllimlik etdiyindən sonra Bakı gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır. O, 1902-ci il avqustun 31-də cəmi qırq bir yaşında ikən qəfletən ürək xəstiliyindən vəfat etmişdir.

Azərbaycan məktəbi və pedagoji fikir tarixində səs əsili ilə yazılıb neşr edilmiş dərslək və tədris vəsaitlərinin tətbiqinə böyük elmi-pedagoji əhəmiyyəti var. XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyanlırların ana dili məktəbi yaratmaq cəhdləri get-geda artmışdır. Bakı, Naxçıvan, Şəki, Şamaxı və digər şəhərlərdə ayrı-ayrı şəxslər, mütləqəqli mərriçilər ibtidai təhsil verən ana dili məktəbləri açmaqdə davam edirdilər. Bəlkə məktəblərdən biri 1883-cü ilde Şuşada S. Vəlibeyov tərəfindən açılmışdır. Yay tətili zamanı burada istirahət edən Səfərəli bay müvəqqəti olaraq bir məktəb açıb uşaqlarla savad öyrəndirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 yaşlı oxuyurdur. Tədris səs əsili ilə aparıldı. S. Vəlibeyov şagirdlərə yalnız savad öyrətmək kifayətlənmirdi. O, eyni zamanda yərli məktəbdərlərə səs əsulunun üstünlüyünü izah edir, bu əsul ilə dərs deməyin əhəmiyyəti eyni olaraq göstərirdi.

XIX yüzilliyyin evvəlləndən başlayaraq öten əsrin 20-ci illerində qədər hazırlanınan bu kitablar əreb alifbası ilə yazılından indiki müəlliflərin bir çoxu onları oxuya bilmir. Azərbaycan dilindən tərtib edilən ölüxətəri təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədilə Baxçasaraya sefər çıxdıq. On gündən çox İsmayıllı bay öz evində bizi qonaq saxladı. Möhtərem heyat yoldaş ilə bizləre çox-çox yaxşılıqlar etdi ki, heç vaxt o nevazışlar unduluduz".

O, Cənubi Azərbaycanın dərslərinin təsəbbülərindən başlayaraq, 1890-ci senədə həqiqi müsəlman şöbəsinin nezdindəki ibtidai məktəbin sabiq müəllimləri Səfərəli bay Vəlibeyovla möhtərem ustadımızı ziyaret etmek məqsədil